

BİOLOJİ YANIN TƏDRİSİNDE İKT-dən İSTİFADƏNİN ROLU

Rəyçilər: dos. T.H. Kərimova,
biologiya.ü.fəls.dok. K.S. Zeynallı

Günel Əhmədova
Odlar Yurdu Universitetinin magistrantı
Email: gunel.veliyeva.gvx@gmail.com

Açar sözler: interaktiv təlim metodu, biologiyaın tədrisi, IKT-informasiya kommunikasiyası, texnolojiyaları, multimediya

Ключевые слова: интерактивный метод обучения, преподавание биологии, информационно-коммуникационные технологии, мультимедиа

Key words: interactive teaching method, teaching biology, Information and Communication Technology, multimedia

On səmərəli interaktiv metod sayılan IKT vasitəsilə dərslərin keçirilməsi artıq müasir dövrfə tələbdir. Mühüm məsələlərdən biri müəllimlərin elektron təhsil sistemində işləməyə öyrətmək, elektron pedaqoqikanın tədricən respublikada inkişafına nail olmaq, gələcəkdə yaradılması zəruri olan milli informasiya təhsil məkanında müəllimlərin səmərəli fəaliyyətini təşkil etmək, qlobal informasiya təhsil məkanında onları intellektual sistemlərlə təmin etməkdir. Hazırda bəzi fənlərdən az sayıda elektron vasitələr olsa da, bu tələbləri ödəmir. Bu sahədə alim, metodist və tədqiqatçıların qarşısında mühüm vəzifələr durur. Təkcə aldə olunlarla kifayətlənməməli, bu boşluğu doldurmağa çalışmalı, tələba və sagirdləri də bu istiqamətdə tədqiqat işlərinə cəlb olunmalıdır.

Tədrisdə yeni texnologiyalardan müvafiqiyatla istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çəvik edir. "Müəllim-şagird-dərslik" tədris modelinə kompüterində əlavə edilməsi tədris prosesini individual program üzrə təşkil etməyə, şagirdlərin dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterləşmiş aparılan dərslər uşaqlar üçün çox colbedici və yaddaşqalan olur. Multimedya vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris programları, animasiya qrasifikasi, röngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarılı şagirdlərin olimpiyadalarında, müxtəlif intellektual yarışmalarda göstərdikləri nöticələrin keyfiyyəti xeyli artır.

Təhsil sisteminde müasir İKT-nin tətbiqi bu gün dönyanın, informasiyalasın cəmiyyətin zərur tələblərindən, ehtiyaclarından biridir. Dərsdə elə bir texniki vasitə yoxdur ki, texnoloji imkanlara görə İKT ilə müqayisə edilə bilsin. İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT həm müəllimin, həm də tələbə (şagirdin) rolunu dəyişir. İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri yaradaraq, təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi üçü imkanlar açır.

Müasir insanın fəaliyyəti informasiya mühitində formalaşır. Bu informasiyanın tələblərin uyğun olaraq təhsilin mözminu, texnologiyaları, təşkil və idarəedilmə metodları dəyişdirilmə inkişaf etdirilməlidir. Fədqıqtar sübut edir ki, təhsildə İKT-nin tətbiqi təhsilin keyfiyyətini 75%-da yuxarı yüksəldə bilər. [3]

İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dörslərdə şagirdlərin mərkəzi siqur olması tömin edilir. Müəllim, əsasən, şagirdi konsultanti, onun fərasətini və orijinal bacarığını qiymətləndirir, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlılıq həvəsləndirir rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamisi lövhəyə çıxıb, müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsl olurlar. İnteraktiv rejimdə keçilən dörslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsürü olan şagirdləri dörs prosesinə aktiv qosulmasına şərait yaratır.

Günel Əhimədova

Son iller təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmışdır.[2]

Multimediali təqdimatla tədrisin təşkili şagirdlərin öyrənmək, yenilikləri dərk etmək, həyatın sirlərini açmaq istəklərini daha da reallaşdırır. Hər bir hazırlanmış təqdimat biliklərlə zənginləşdirilmiş və daha maraqlı olur. Bu tip təqdimatlar müxtəlif yaş həddində olan öyrəncilər üçün daha təkmil və hədsiz imkanlara malik olmasına görə faydalıdır. Tədris prosesinin multimediali təqdimatlarla aparılması təlimin fördiləşdirilməsinin xüsusiyyətləndirməsini şərtləndirir. Digər tərəfdən biologiya elminin fasılısız inkişafı, bioloji təhsilin mahiyyətini elmi prinsipə dəyişdirilməsini tələb edir. Bu problem isə çox asan və tez bir zamanda elektron resursları və müasir telekommunikasiyalar vasitəsilə həll etmək mümkündür. İnformasiya texnologiyalarından bu gün nəinki məktəbin idarə olunmasında, həm də sinifdən xaric və məktəbdən kənar tədbirlərin həyata keçirilməsində də geniş istifadə olunur. Bu gənə qədər pedaqoqlar fərdi kompüter kimi güclü təlim vasitəsinə tarixən heç vaxt malik olmamışlar. İnformasiyaların sürətli artımı şəraitində təhsilin mözəməni və təşkilinə verilən tələblər də dəyişir. Bu günün təhsili şagirdlərə daha çox inforrnasiya yadda saxlamaq yox, tənqidi və möhsuldar düşünməyi öyrənməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi öyrətməlidir. Bu baxımdan tədris prosesində şagirdlərin idrak fəaliyətinin yüksəldilməsi problemlərinin elmi metodik tədqiqi bu gün daha aktualdır. Biologiya fənninin spesifik xüsusiyyətləri tədris prosesində həm inforrnasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artırın metod və vasitələrdən sistematiq istifadəni diqqətə saxlamağı tələb edir. [4]

Açıq cəmiyyətdə səmərəli vətəndaşlığı hazırlanmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalasdırmağı, təcrübə və düşüncədən mənə çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamlı ifadə etməyi bacarmalıdır. Amma vətəndaşın formalasması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəvərli vətəndəş olmağa istiqamətləndirir.

Müasir təlim metodlarından və İKT-dən istifadə sınıf mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.

Hər bir müəllim, diqqətə və ağılla, həmin nəzəriyyələrdən irali gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat programı hazırlaya və tətbiq etdə bilər.

Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyəri vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.

Təlim prosesinin daha da yaradıcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qarvanılmasının və qəbul edilməsinin artırılması üçün müxtəlif metodlar təklif olunur.

Dörsin planlaşdırılması prosesini üç mərhələyə ayırmaq olar

Dərsə qədər;

Dörsin özü – İKT-nin tətbiqi ilə aparılır (elektron dərslikdən istifadə etməklə);

Dersden sonra

Bioqiyanın tədrisində İKT-dən istifadənin rolü

Dərsə qədər. Dərsin məzmununa keçməzdən əvvəl şagirdlərə bu və ya digər mövzunun əhəmiyyəti, eləcə də onun şagirdlər qarşısında qoyduğu məqsəd və vəzifələr haqqında suallar verirəm. Suallar xüsusi kompüter programında hazırlanmış oyun test şəklində verilir (məs. "Milyonçu" tək şou oyunu).

Dörsdə İKT-dən istifadə əsasən üç istiqamətdə aparılır.

1. Biliklərin yoxlanması. İKT vasitəsilə biliklərin yoxlanması zamanı kompüter testlərindən istifadə edilir. Testlərin çətinlik səviyyəsi qarşıya qoyulmuş məqsəddən asılıdır. Əgər biliklərin yoxlanılması üçün daha maraqlı bir variant varsa, onda test suallarından baza kimi istifadə etmək lazımdır. Digər variant, mövzudan asılı olaraq, cədvəl, sxem, yaxud müxtəlif illüstrasiyalar ola bilər. Biliklərin yoxlanılmasında tapşırıqlar müəllim tərəfindən hazırlanmış və mövzuya uyğun multimediya vasitəsi ola bilər.

2. Yeni mövzunun izahı. Bu mərhələdə hazır multimediyalı vasitələrindən istifadə çox yerinə düşər. Elektron vəsaitdən zəngin illüstrasiya, cədvəllər, animasiya, videofragmetlər istifadə etmək olar. İnternet şəbəkələrindən istifadə edərək humanitar fənlərin tədrisini genişləndirmək və rəngarəng etmək olar. İnternetdən məqsədyönlü istifadə ilə şagirdlər üçün maraqlı məlumatlar, şəkillər, sxemlər, fotosəkillər, audio-video fragmetlər təqdim etmək olar.

3. Öyrənilən mövzunun möhkəmləndiriləsi. Bu mərhələdə İKT-dən istifadənin imkanları çox çoholtudur. Şagirdlər və müəllimlər təqdimatlar zamanı Power Point programından istifadə edə bilərlər. Kompüter vasitəsi ilə şagirdlərin biliklərinin yoxlanılmasında oyun formasından və test variantlarından istifadə etmək olar. Təqdimatların tərkibində illüstrasiyalar, faktiki materiallər, cədvəllər, sxemlər, qrafiklər, praktiki tapşırıqlar, testlər, problemlə suallar ola bilər. Belə təqdimatlar müəllimin vaxtına qonaq edir və şagirdlərin məqsədinə çatmağa kömək edir. Humanitar elmlərin tədrisində İKT-dən istifadə dərsin səmərəliliyini və uşaqların motivasiyasını artırır, başqa fənlərlə integrasiyasını asanlaşdırır, yaradıcı bacarıqlarını inkişaf etdirir [1].

Müəllim şagirdin mövzunu ətrafında tədqiqat işi aparmasına, kəşflər edərək təlim marağının artmasına, müstəqil bilik qazanmasına tökan vermelidir. Eyni zamanda, müəllim şagirdin düşünmə fəaliyyətinin artırılmasına, bilik mübadiləsinə, məarifləndirilməsinə, İKT bacarıqlarına yiyələnməsinə, tədqiqatların geniş ictimai kütləyə çatdırılmasına kömək etməlidir. Bunun üçün isə müəllim daim öz üzərində işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalı, dünya standartlarına cavab verə biləcək yeni pedaqoji yanaşmalar, yeni metodiki düşüncə tərzinə yiyələnməlidir. Bu işdə informasiya-kommunikasiya texnologiyalarının rolu xüsusən vacibdir.

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəş edirsə, onda o, dərsə yaradıcı və maraqlı yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimşəyir. İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalasdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Təlimin səmərəliliyi xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar: - şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına; - təşəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsəniləsi sayəsində. Dünya təcrübəsi göstərir ki, interaktiv təlim metodu müəllim üçün dərsin keyfiyyətini artırmaq üçün vacib bir vasitədir. Bu metoddan biologiya fənninin tədrisində istifadə olunması şagirdlər üçün dərsi çox maraqlı və cəlbəcici edir. İnteraktiv təlim həm təlimin məzmununun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərkətmə fəaliyyətini daha da fəallaşdırır. Şagirdlərin öyrənməyə həvəsi və nailiyyətləri artıraq, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, müəllimin zəhməti azalır. İnteraktiv təlim əslində dərsin hazırlanması və idarə edilməsi üçün müəllimdən böyük zəhmət, işgüzarlıq və yaradıcılıq tələb edir.

Günel Əhmədova

Hesab edirəm ki, hər bir biologiya müəllimi mövcud metodlarla kifayətlənməməli, öz ustalığını bu sahədə təkmilləşdirməli, öz təcrübəsində interaktiv təlim metodlarından və İKT vasitələrindən istifadə etməlidir.

Məqalənin aktuallığı: Biologiya fənninin tədrisi zamanı interaktiv təlim metodu ilə birlikdə İKT vasitələrindən istifadə etməkla müəllim dərsin effektivliyinin artırmasına tökan verə bilər.

Məqalənin elmi yeniliyi: Dünya təcrübəsi göstərir ki, İKT vasitələrindən istifadə dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. İKT-nin imkanlarından biologiyanın tədrisində istifadəsi şagirdlər üçün dərsi çox maraqlı və cəlbəcici edir. Dərsin məzmunun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərkətmə fəaliyyətini daha da fəllaşdırır.

Məqalənin praktiki əhəmiyyəti və tətbiqi: Ən son tədqiqatların nəticəsinə əsasən onu qeyd etmək lazımdır ki, interaktiv təlim metodları effektiv nəticəni konstruktivizm nəzəriyyəsinə istinad edərək təlimə İKT-nin yaxından tətbiqi ilə verir və öz işləkliliyini daha da səmərəli edir.

ƏDƏBİYYAT

1. Babayeva Z. Y. Biologyanın tədrisində İKT-dən istifadə: interaktiv və ənənəvi təlim. Bakı, 2011
2. Təlim prosesində yeni pedaqoji və İKT texnologiyalardan istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri mövzusunda yerinə yetirilmiş tədqiqat işinə Hesabat. ARTPI. Bakı, 2012.
3. Vəliyev M. Ə., Əliyev S. A. Müasir informasiya texnologiyaları. Bakı, 2013.
4. www.biometod.net

Г. Ахмедова

РОЛЬ ИСПОЛЬЗОВАНИЯ ИКТ В ПРЕПОДАВАНИИ БИОЛОГИИ РЕЗЮМЕ

В данной статье повествуется об эффективности использования информационно-коммуникационных технологий на уроках Биологии. Современные средства ИКТ имеют большие возможности на интерактивном уроке. Использование инфраструктуры ИКТ повышает эффективность урока биологии, значительно оживляет урок и стимулирует учеников к изучению предмета, повышает творческий подход, мышление, а также глубокое усвоение учебных материалов учениками.

G. Ahmadova

THE ROLE OF ICT IN TEACHING OF BIOLOGY SUMMARY

Contemporary age's request gets opportunity to study great potential in the interactive tutorial by the use of ICT. Using ICT infrastructural increases rational of the biology lesson. The lesson significantly revive and stimulates students to study the subject, increases creative thinking, as well as profound assimilation of teaching student material.

Redaksiyaya daxil olub: 25.02.2016